



*Azərbaycan Respublikası*  
*Təhsil Nazirliyi*  
**BAKİ DÖVLƏT**  
**UNİVERSİTETİ**  
**ƏMR**

**07.12.2015-ci il tarixli R-105 sayılı Əmr**

Bakı şəhər

**Məzmunu: 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının keçirilməsi haqqında**

2015/2016-cı tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə

### **ƏMR EDİRƏM**

1. Tədris qrafiklərinə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə universitetin bütün fakültələrində dərslər 2015-ci il dekabr ayının 30-da kəsilsin, qış imtahan sessiyası 2016-cı il yanvarın 5-dən 29-dək keçirilsin.

2. Bütün fakültələrdə imtahanlar bir qayda olaraq yazılı formada aparılsın. Zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialog və ya test formasında aparıla bilər.

3. Sessiya dövründə bakalavriat səviyyəsində (əyani şöbə üzrə) imtahanlar saat 10<sup>00</sup>-da başlansın. Bakalavriat (qiyabi şöbə) və magistratura (əyani şöbə) səviyyələrində imtahanlar saat 14<sup>00</sup>-da başlansın.

4. Qış imtahan sessiyasında fənlər üzrə keçiriləcək imtahanların siyahısı tədris planlarına uyğun olaraq müəyyənləşdirilsin və imtahan cədvəlləri təsdiq olunmuş həmin siyahıya əsasən tərtib edilsin. 2015/2016-cı tədris ilində qış imtahan sessiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 sayılı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na müvafiq olaraq keçirilsin.

5. Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdırılsın və fakültə dekanı tərəfindən mövcud qaydada sənədləşdirilsin.

6. Sessiyanın nəticələrinə görə ayrı-ayrı fənlər üzrə ən aşağı göstəricilər fakültə dekanlıqları və fakültə elmi şuralarında ciddi müzakirə olunsun və nəticəsi həmin fənləri tədris edən müəllimlərə növbəti tədris ilində dərslər yükü ayrılan zaman nəzərə alınsın.

7. Sessiyanın sonunadək imtahanlara gəlməyən tələbələr (magistrantlar) 3 gün müddətində dekanlığa və Tədris Elektron Mərkəzinə onun səbəbi haqqında rəsmi

məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları tələbələri (magistrantları) qabaqcadan məlumatlandırınlar.

8. 2015/2016-cı tədris ilinin payız semestri ərzində tədris olunan ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmasınlar və bu barədə rektorluğa müvafiq məlumat verilsin.

9. Tələbələr (magistrantlar) imtahanlara yalnız tələbə bileti və ya qiymət kitabçası ilə buraxılsınlar.

10. Bir qayda olaraq kənar şəxslərin imtahanda iştirakı qadağandır. Lakin imtahanlarda şəffaflığı təmin etmək məqsədi ilə valideynlərin müraciəti əsasında imtahanların gedişində iştirak etmələrinə müvafiq şərait yaradılsın.

11. Tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş tələbələrə (magistrantlara) mövcud qaydada təqaüd verilməsi haqqında təqdimatlar 2016-cı il fevralın 15-dən gec olmayaraq mühasibatlığa və tədris şöbəsinə təqdim olunsun.

## ***12. FAKÜLTƏ DEKANLARINA VƏ KAFEDRA MÜDİRLƏRİNƏ TAPŞIRILSIN:***

a) bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar.

b) semestr ərzində tələbələrin seminar və laboratoriya dərslərində kollokviumlarda onların bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər.

c) imtahan cədvəlləri üzrə kafedralarda müvafiq qeydiyyat aparmaqla imtahanqabağı məsləhət saatlarının keçirilməsini, sessiya zamanı imtahanlarda tədris proqramlarının və digər zəruri tədris-metodiki vəsaitlərin olmasını təmin etsinlər.

d) imtahan zamanı ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış tələbələrin sayı qrupda 50%-dən çox olarsa, həmin tələbələr və müəllimlər haqqında qərargaha məlumat verilsin.

e) imtahanın gedişində tələbələrin telefon və digər texniki vasitələrdən istifadəsi qəti qadağandır. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən istifadə hallarına yol verən tələbələrə qarşı imtahan zamanı köçürmə hallarının aradan qaldırılması barədə verilmiş R-102 sayılı 14.10.2011-ci il tarixli əmrə əsasən müvafiq tədbirlər görülərək köçürmə haqqında akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın. İmtahan zamanı yardımçı vəsaitlərdən (proqram, lüğət, xəritə, cədvəl və s.) yalnız müəllim-kordinatorların iştirakı ilə istifadə oluna bilər.

f) ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Bu zaman:

- cari tədris ilinin təhsil haqqını qış imtahan sessiyasının sonuncu imtahanına qədər ödəməyən tələbələr həmin imtahana buraxılmasınlar;

- əvvəlki tədris illərindən qalan təhsil haqqı borcunu (əlavə qruplar, yay semestri və digər təhsil formaları üzrə kredit ödəmələri də daxil olmaqla) 2016-cı ilin yanvar ayının 15-dək ödəməyən tələbələr növbəti imtahanlara buraxılmasınlar;
- bu qəbildən olan bütün tələbələr imza edilməklə əvvəlcədən məlumatlandırılmalı.

g) imtahanlarda 3 gün və daha artıq iştirak etmədikdə 49 sayılı 20.10.2015-ci il tarixli sərəncamla təyin olunmuş müəllim-koordinatorlardan izahat alınsın və müvafiq inzibati tədbir görülsün.

h) imtahan keçirilən günlərdə saat 9<sup>30</sup>-da və 13<sup>30</sup>-da əsas binanın böyük akt zalında müəllim-koordinatorların iştirakını təmin etsinlər. Müəllim-koordinatorlar öz imtahan cədvəlləri haqqında əvvəlcədən yazılı məlumat versinlər.

13. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşdıqları onların nəzərinə çatdırılsın, belə hallar baş verdikdə ciddi tədbirlər görsünlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi şuralarında müzakirə edilsin.

14. Qış imtahan sessiyasının nəticələri qeyd olunan imtahan vərəqləri müəllimlər tərəfindən imzalandıqdan sonra 2016-cı il fevral ayının 05-dək təsdiq olunmaq üçün Tədris Elektron Mərkəzinə təqdim edilsin.

15. Qış sessiyasının nəticəsinə görə üzrlü səbəbdən akademik borcu olan tələbələrə (magistrantlara) həmin kəsirləri ləğv etmək üçün 2016-cı il fevral ayının 1-dən 3-dək vaxt verilsin.

16. Tədris Elektron Mərkəzinin müdiri prof.M.M.Qurbanovaya, Tədris şöbəsinin müdiri dos.İ.H.İbadova və Magistratura və Doktorantura şöbəsinin müdiri prof.A.O. Məmmədovaya tapşırılsın:

a) imtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması məqsədilə fakültələrdə eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı aşağıdan kredit götürən, payız semestrində yaradılmış əlavə qruplarda və məsləhət saatlarında iştirak edən, eləcə də passiv tələbələr üçün fənlər üzrə imtahanların koordinasiyası, auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın.

b) imtahan prosesinə nəzarətin video-kameralar vasitəsilə aparılmasına, köçürmə hallarına yol vermiş və ya nizam-intizam qaydalarını pozmuş tələbələrin video-görüntülərinin saxlanılmasını, lazım gəldikdə tələbələrin və valideynlərin nəzərinə çatdırılmasını təmin etsinlər;

c) imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların vaxtında tərtib edilməsinə ciddi nəzarət etsinlər;

d) imtahanların keçirilməsini lazımi blanklarla təchiz etsinlər.

17. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə əvvəlki sessiyalar zamanı rektorun Ümumi məsələlər üzrə müşaviri prof.İ.Ə.Əliyevin sədrliyi ilə

yaradılmış İmtahan Qərargahı və Apelyasiya komissiyası 2015/2016-cı tədris ilinin qış imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirsin. Prof.İ.Ə.Əliyevə tapşırılsın ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.

18. İmtahanların nəticəsi ilə əlaqədar müraciət etmiş tələbələrin (magistrantların) ərizələrinə Apelyasiya komissiyalarında 2016-cı il fevral ayının 1-dək baxılsın və bu barədə rektorun həmin tələbələrlə görüşü keçirilsin.

19. Qış imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələrə təhkim edilsinlər:

***Hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, filologiya, kimya, biologiya, ekologiya və torpaqşünaslıq fakültələri üzrə:***

prof.Əliyeva İradə Nurəddin qızı

Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor

***Mexanika- riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, tarix, fizika coğrafiya və geologiya fakültələri üzrə:***

AMEA-nın müxbir üzvü,

prof. Kazımzadə Aydın Həsən oğlu

Elm və innovasiyalar üzrə prorektor

***Sosial elmlər və psixologiya, şərqşünaslıq, jurnalistika, kitabxanaçılıq-informasiya və ilahiyyat fakültələri üzrə:***

prof.Hacıyev Sani Tofiq oğlu

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor

***20. ELMİ KİTABXANANIN DİREKTORUNA TAPŞIRILSIN:***

Sessiya müddətində elmi kitabxananın saat 8<sup>30</sup>-dan 20<sup>00</sup>-dək fəaliyyət göstərməsini təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.

***21. SOSIAL MƏSƏLƏLƏR, TƏLƏBƏLƏRLƏ İŞ VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏDAR VƏ İQTİSADI TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTORLARA TAPŞIRILSIN:***

a) universitetdaxili nizam-intizam qaydalarının yerinə yetirilməsi və fakültələr üzrə növbətçilik təmin edilsin.

b) imtahan üçün ayrılmış otaqların təmirini və texniki təchizatını təmin etsinlər.

c) tələbə vəsiqəsi, qiymət kitabçası və ya şəxsiyyət vəsiqəsi olmayan şəxslərin giriş qapısından buraxılmamasına ciddi nəzarət təşkil edilsin.

**22. «MƏTBUAT VƏ İNFORMASIYA» ŞÖBƏSİNİN MÜDİRİ VƏ  
«BAKI UNIVERSİTETİ» QƏZETİNİN REDAKTORUNA TAPŞIRILSIN:**

Sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə universitetin veb-saytında və qəzetin səhifələrində işıqlandırılın.

**23. UNIVERSİTET VƏ FAKÜLTƏ TƏLƏBƏ HƏMKARLAR  
TƏŞKİLATLARININ VƏ TƏLƏBƏ CƏNGLƏR TƏŞKİLATININ  
SƏDRƏRİNƏ TAPŞIRILSIN:**

Sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.

24. Bu əmr fakültə elmi şuralarında, dekanlıqların və kafedraların iclaslarında professor-müəllim heyətinin (imza edilməklə) nəzərinə çatdırılın və fakültənin elanlar lövhəsindən asılın.

25. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

**ƏSAS:** Tədris qrafiki və mövcud Əsasnamə, əmrlər və sərəncamlar.

**R E K T O R**

**akademik A.M.MƏHƏRRƏMOV**

**Layihəni hazırladı:**

Tədris şöbəsinin müdiri

\_\_\_\_\_ dos.İ.H.İbadov

Magistratura və Doktorantura şöbəsinin müdiri

\_\_\_\_\_ prof.A.O.Məmmədova

**Razılaşdırılıb:**

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

\_\_\_\_\_ prof.İ.N.Əliyeva

Elm və innovasiyalar üzrə prorektor

\_\_\_\_\_ prof.A.H.Kazımzadə

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor

\_\_\_\_\_ prof.S.T.Hacıyev

Tədris Elektron Mərkəzinin müdiri

\_\_\_\_\_ prof.M.M.Qurbanova

f) ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Bu zaman:

- cari tədris ilinin təhsil haqqını qış imtahan sessiyasının sonuncu imtahanına qədər ödəməyən tələbələr həmin imtahana buraxılmasınlar;
- əvvəlki tədris illərindən qalan təhsil haqqı borcunu (əlavə qruplar, yay semestri və digər təhsil formaları üzrə kredit ödəmələri də daxil olmaqla) 2016-cı ilin yanvar ayının 15-dək ödəməyən tələbələr növbəti imtahanlara buraxılmasınlar;
- bu qəbildən olan bütün tələbələr imza edilməklə əvvəlcədən məlumatlandırılmalıdır.